

N.M.ƏBDÜLRƏHİMOVA

e-mail: nushaba.azizova@mail.ru

Azərbaycan Dillər Universiteti

(Bakı şəh., R.Behbudov küç., 134)

## İNGİLİZ DİLİ DƏRSLƏRİNDE MÜASİR İKT VASİTƏSİLƏ TƏLƏBƏLƏRİN DİSKURSİV BACARIQLARININ İNKİŞAFI

*Açar sözler: diskurs, diskursiv bacarıqlar, ekstralingvistik, koherentlik, koheziya*

*Ключевые слова: дискурс, дискурсивные умения, экстраграмматический, когерентность, когезия*

*Key words: discourse, discursive skills, extralinguistic, cohesion, coherence*

Xarici dillərin tədrisi zamanı innovativ metod və vasitələrin istifadə olunması əsasən, müasir informasiya-kommunikasiya texnologiyalarından yararlanmayı tələb edir. Bu prosesdə İKT vasitələrinin didaktik prinsiplər üzrə sistematik və planlı şəkildə tətbiq olunması tələbələrin xarici dil bacarıqlarını nəzərəçarpacəq dərəcədə təkmilləşdirir. Ən əsas məsələ isə kommunikativ səriştənin əsas komponentlərindən sayılan diskursiv bacarıqların inkişaf etdirilməsi imkanlarının müxtəlif multimedia, tətbiqi proqramlar, onlayn və oflayn audio-video materialları və s. vasitəsilə reallaşmasıdır. Bu zaman diqqətimizi iki sual çəkir: diskursiv bacarıqlar nədir və bu bacarıqlar İKT-nin tətbiqi ilə hansı istiqamətlərdə inkişaf etdirilə bilər?

“Diskurs” kommunikasiya zamanı meydana çıxan və ekstralingvistik xüsusiyyətləri ilə seçilən yazılı və ya şəfahi mətn anlayışıdır. Bu termin bəzən kommunikasiyanın özü ilə də eyniləşdirilir. Bundan çıxış edərək qeyd etməliyik ki, “diskursiv bacarıqlar” dedikdə, ünsiyyət zamanı mövzuya uyğun olaraq mətnin yaradılması və interpretasiyası, daha dəqiq desək, fikirlərin kontekstdaxili ifadə olunaraq mətnə keçməsi və mətnin oxunaraq, yaxud dinlənilərək təhlil olunması bacarıqlarını nəzərdə tutur. Gördüyüümüz kimi, diskurs məndən daha geniş anlayış olduğuna görə diskursiv bacarıqlar da mətnyaratma bacarıqlarından daha mürəkkəb və mazmunlu xarakter daşıyır. İKT vasitələrinin roluna göldikdə isə, qeyd etmək yerinə düşər ki, internet mühiti və multimedia vasitələri istər yazılı, istərsə də şəfahi diskursiv bacarıqların inkişafını sürətləndirir. Xüsusiylə, virtual platformada autentik mətnlərin və elektron çalışmaların təqdim olunması tələbələrdə diskursiv bacarıqların hər dörd (oxu, yazı, danışma və eşidib anlama) istiqamət üzrə təkmilləşməsinə kömək edir.

Diskursiv bacarıqlar linqvistik və ekstralingvistik xüsusiyyətləri birləşdirərək kommunikasiya zamanı *spontan* və *hazırlanmış* mətnlərin meydana çıxmına xidmət edir. Hər iki halda meydana çıxan diskurs kommunikativ-koqnitiv strukturların reallaşmasını nəzərdə tutur. Koqnitiv struktura “freymlər”, yəni sosial-mədəni informasiya (tipik situasiyalar, stereotiplər) daşıyıcıları aiddir. “Freym” termini müəyyən konsept ətrafında toplanmış və əsas məlumatı özündə daşıyan vahid kimi başa düşürlür. Bu səbəbdən, diskursiv bacarıqlar inkişaf etdirilərək koqnitiv-kommunikativ yanaşma diqqəti cəlb edir. Bu yanaşmaya görə elə didaktik şərait yaradılmalıdır ki, tədrisin reproduktiv modelinin təşkilindən problem həllinə yönəlmış modelə keçilsin. Daha dəqiq desək, konkret situasiyalarda meydana çıxan kommunikativ aktlar, dil mədəniyyətindən irali galan aspektlər və mədəniyyətlərərək kompetensiyalar diskurs çərçivəsində həyata keçirilərsə, daha məqsədə uyğun olar [1, s.75]. Bu məqsədə çatmaq üçün müasir İKT vasitəsi ilə autentik mətnlərin təqdim olunması müəsib vasitələrindən.

Diskursiv bacarıqların inkişafından bəhs edərkən diskursun növləri və üslubu kimi linqvistik anlayışlar nəzərə çarpir. İKT vasitələrindən yararlanaraq tələbələrin kommunikativ səriştəsinin təkmilləşdirmək üçün bu aspektlərin nəzərə alınması müsbət nəticələr verir. Belə ki, fərqli situasiyalardan və kommunikativ məqsəddən asılı olaraq diskursun növləri müxtəlif ola bilər. Hər bir növ özünəməxsus leksikonla fərqləndiyinə görə, bu məsələ tələbələrin diqqətinə

çatdırılmalıdır. Buna görə, ingilis dili dörslərində proqrama uyğun olaraq müxtalif tipli diskursiv bacarıqlar inkişaf etdirilməli və münasib linqvistik bilikləri kommunikativ səriştəyə çevrən multimedya vasitələrində istifadə olunmalıdır.

Qeyd etmək yerinə düşər ki, müxtalif araşdırılmalara əsasən, diskursun müxtalif növləri müəyyən edilmişdir. Bir çox təhlillərdə ortaq və fərqli linqvistik cəhətləri ilə yadda qalan beş növ diskurs göstərilmişdir: hekayə, təsvir, hesabat, informativ və arqumentativ [ 3, s. 8 ]. Tələbələrin diskursiv bacarıqları inkişaf etdirilərkən müxtalif diskurs növlərinin nəzərə alınması vacibdir. Belə ki, hər bir növ özünəməxsus linqvistik əsaslarla seçildiyindən tələbələrin bu əsasları manimsəmələri məqsədə uyğundur. Ortaq linqvistik cəhətlərin nəzərə alınması isə tələbələrin bütün diskurs növlərində müvəffəqiyətə çıxış etmələrinə şərait yaradır. Bu baxımdan informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar tələbələrin bütün diskurs növləri ilə tanış olmalarına kömək edir. Bunun nəticəsində tələbələr oxuduqları və ya dirlədikləri mətnin janr, üslub və s. kimi linqvistik və ekstralinqvistik cəhətlərini daha səmərəli şəkildə mənimşəyirlər.

İKT vasitələrinin diskursiv bacarıqlara həm ayrı-ayrılıqla, həm də kompleks şəkildə müsbət təsir etməsi tələbələr üçün böyük əhəmiyyət daşıyan məsələlərdəndir. Belə ki, məsələn, Youtube platformasında izlənilən canlı videomaterial eyni zamanda altyazılın qoşulması funksiyasını da təmin edir. Bu isə iki reseptiv bacarığın (dinləmə və oxuma) bir vaxtda reallaşmasına zəmin yaradır. Nəzərə alsaq ki, video material tələbələrin maraq dairələrinə uyğun seçilir deməli, bu bacarıqlar motivasiyaedici və stimullaşdırıcı mühitdə həyata keçir.

Müasir İKT-nin tələbələrin diskursiv bacarıqlarına təsiri istiqamətlərindən danişarkən koherentlik və koqeziya xüsusiyyətlərinin mü Hümüdüyüntü qeyd etməyə bilmərik. Bu xüsusiyyətlər diskursun fundamental cəhətlərindən sayıldıgına görə tələbələrin kommunikativ aktlarında nəzərə alınmali məsələlərdəndir. Mətni yaradarkən cümlələr və abzaslar arasında semantik kollokasiyalar təmin olunması məhz koherentlik şərtlərinə əməl olunması bacarığı ilə əlaqədardır. Mətn elementləri arasında qrammatik və leksik münasibətlərin düzgün qurulması üçün isə koqeziya prinsiplərinin olması vacibdir.

Koqeziyaya düzgün riayət etmək dil bacarıqlarından asılıdır. Bu baxımdan, M.Halidey və R.Həsən koqeziya əlaqələrini qrammatik (bağlayıcılar, istinadlar, əvəzləmələr, ellipsislər) və leksik (təkrarlar) bağların vahdəti kimi təhlil etmişlər. [ 2, s.11 ]. Diskursun koherentlik prinsipinin təmin olunması onun düzgün koqeziya xüsusiyyətlərinin də olduğunu dələlot etdiyi halda, koqeziyanın olması hələ koherentliyin olması demək deyil. Buna görə İKT vasitələri ilə tələbələrin diskursiv bacarıqları formalasdırıllar kən bu məqamlar xüsusi silo nəzərə alınmalıdır.

Araşdırılmalarımıza əsasən, həm yazılı, həm də şifahi mətnin meydana çıxmamasına xidmət edən və İKT vasitəsilə formalasdırılan diskursiv bacarıqların istiqamətinə aşağıdakı kimi ümumişdirə bilərik:

- Xarici dildə şifahi və yazılı diskursun yaranması və interpretasiyası üçün leksik resurslar dan istifadə etmə bacarıqları;
- Mətnin yaradılması və interpretasiyası üçün üslubi vasitələrdən və janr növlərindən istifadə etmə bacarığı;
- Bir-biri ilə uzalaşan və ardıcılılığı olan vahid məzmunlu cümlələri qurma bacarığı;
- Xarici dildə məntiqi əsası olan və mətnin mövzusuna uyğun gələn cümlələri qurma bacarığı;
- Xarici dilə məxsus olan linqvistik vasitələrlə şəxsi fikri bildirmək və əsaslandırmaq bacarığı;
- Diskursun və ya mətnin meydana çıxması üçün planqurma bacarığı;
- Müəyyən məndən göstərilən faktları anlamamaq və izah etmək bacarığı;
- Ünsiyyətin məqsəd və motivlərini anlamamaq bacarığı;
- Mövzuya və xarici dil mühitinə uyğun olan sosiomədəni xüsusiyyətləri anlamamaq və öks etdirmək bacarığı;

- Tarixi-mədəni konteksti nəzərə almaq bacarığı;
- Mətnin gedişatını proqnozlaşdırmaq bacarığı;
- Vəziyyət tələb edərsə, şifahi və ya yazılı mətnin hissələrə bölünməsi, yaxud klassifikasiya olunması bacarığı;
- Diskursun meydana çıxmazı üçün koherentlik və koçəziya kimi xüsusiyyətlərin gözlañılması bacarığı;
- Mətnindəki problemin müəyyən olunması, əsas və köməkçi informasiyanın müəyyənlaşdırılması və s.

Bələliklə, gördüyüümüz kimi, müasir İKT vasitəsilə tələbələrdə diskursiv bacarıqların inkişaf etdirilməsi müxtəlif linqvistik və ekstralingvistik istiqamətlərə nəzərə çapır. Müasir informasiya-kommunikasiya texnologiyaları ilə diskursiv bacarıqlar bütün istiqamətlərdə səmərəli şəkildə formalasdırıla və təkmilləşdirilə bilər. Bunun üçün əsas məsələ diskursun aparıcı xüsusiyyətlərinin nəzərə alınması və tələbələrə aşilanmasıdır.

### **Ədəbiyyat**

1. Федорова С.А. Интернет-дискурс в развитии компенсаторных умений студентов // «Тамбовский государственный университет им. Г.Р. Державина» Вестник ТГУ, выпуск 6 (134), 2014, с.75-79.
2. Navratilova O.D., Jančáriková R., Miššiková G., Povolná R., Coherence and Cohesion in English Discourse, Brno 2017, Masarykova univerzita, 155 s.
3. Smith C.S. University of Texas. Cambridge University press. Modes of discourse. The local structure of texts. The Edinburgh Building Cambridge, New York, USA, 2003, 318 p.

**Н.М.Абдулрагимова**

### **Развитие дискурсивных навыков студентов на занятиях английского языка с помощью современных ИКТ**

#### *Резюме*

Систематическое и планомерное применение средств ИКТ на дидактических принципах значительно улучшает навыки владения английским языком студентами. Важнейшим вопросом является возможность развития дискурсивных умений, являющихся основными составляющими коммуникативной компетенции, посредством различных мультимедиа, прикладных программ, онлайн и офлайн аудио-видеоматериалов и т.д. Это реализуется через развитие дискурсивных умений у студентов посредством современных ИКТ в различных лингвистических и экстралингвистических направлениях. Благодаря современным информационно-коммуникационным технологиям можно эффективно формировать и совершенствовать дискурсивные навыки во всех направлениях. Главный вопрос – учесть ведущие черты дискурса и привить их студентам.

**N.M.Abdulragimova**

### **Development of students' discursive skills in English classes with the help of modern ICT *Summary***

The systematic use of ICT on didactic principles significantly improves students' English language skills. The most important issue is the possibility of developing discursive skills, which are the main components of communicative competence, through various multimedia, application programs, online and offline audio-video materials, etc. It is realized through the development of students' discursive skills via modern ICT noticeably in various linguistic and extra linguistic factors.

Due to modern information and communication technologies, it is possible to form and improve discursive skills in all areas effectively. The main question is how to take into account the leading features of the discourse to be developed in teaching process.

*Rəyçi: prof. D.Ə.İsmayılova*

*Redaksiyaya daxil olub: 27.03.2023*